

**2018-ci ilin yanvar-mart ayları üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(təcili məlumatlar əsasında)**

(min manatla)

Sığorta sinifləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	157,059.3	44,436.5
<i>o cümlədən:</i>	-	-
Həyat sığortası üzrə, o cümlədən:	63,307.6	26,711.8
həyatın yaşam sığortası	50,012.3	26,430.2
həyatın ölüm halından sığortası	12,746.1	281.6
əmək qabiliyyətinin sığortası	532.9	-
sağalmaz xəstəliklərdən sığorta	16.3	-
Qeyri-həyat sığortası üzrə, o cümlədən	93,751.7	17,724.7
Şəxsi sığorta, o cümlədən:	48,885.6	14,770.4
tibbi sığorta	47,639.0	14,682.8
xaricə səfər edən vətəndaşların sığortası	636.0	37.0
fərdi qəza və xəstəlik sığortası	610.6	50.6
Əmlak sığortası, o cümlədən:	44,866.1	2,954.3
əmlakın sığortası, o cümlədən:	36,717.8	2,416.7
əmlakın yanğından və digər risklərdən sığortası	22,863.2	135.2
avtonəqliyyat vasitələrinin sığortası	5,098.4	2,092.3
hava nəqliyyatı vasitələrinin sığortası	4,400.5	-
su nəqliyyat vasitələrinin sığortası	1,823.9	-
yüklərin (nəqliyyat) sığortası	1,805.7	19.8
kənd təsərrüfatı heyvanlarının sığortası	540.5	105.0
dəmiryol nəqliyyatı vasitələrinin sığortası	121.7	-
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	6.4	64.4
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	57.5	-
- işçilərin dələduzluğu sığortası	57.5	-
mülki məsuliyyətin sığortası, o cümlədən:	8,146.5	537.6
ümumi mülki məsuliyyətin sığortası	4,495.7	188.4
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2,014.3	315.2
peşə məsuliyyətinin sığortası	847.6	-
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	314.4	17.2
işəgötürənin məsuliyyət sığortası	242.1	16.8
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	182.2	-
yük daşıyanın mülki məsuliyyətinin sığortası	50.2	-

kredit sığortası, o cümlədən:	1.8	-
kreditlərin sığortası	1.8	-
İcbari sığortalar üzrə - cəmi:	36,057.2	15,857.8
<i>o cümlədən:</i>	-	-
Həyat sığortası üzrə	8,408.0	1,246.0
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	8,408.0	1,246.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən	27,649.2	14,611.8
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	18,299.1	11,567.5
daşınmaz əmlakın icbari sığortası	7,038.9	955.1
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	1,001.1	1,623.5
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	1,183.4	443.7
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	79.5	22.0
sərnəşinlərin icbari fərdi qəza sığortası	32.7	-
digər icbari sığorta növləri	14.6	-
YEKUN	193,116.5	60,294.3